

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Lenkeran Dövlət Universiteti

Təsdiq edirəm
Tədrisin təşkili və təlim
texnologiyaları üzrə prorektor v.i.e:
Zaur Məmmədov
"14" 02 2025-ci il

Fənn silabusu:

Ixtisas : 050704 "Baytarlıq təbabəti"

Fakülte: "Baytarlıq"

Kafedra: "Baytarlıq və zoomühəndislik elmləri"

I. Fənn haqqında məlumat

Fənnin adı: "Klinik diaqnostika". Təhsil Nazirliyinin 04 oktyabr 2011-ci il tarixli 1607 sayılı emri ilə qrif verilmişdir.

Kodu: İPF-B18

Tədris illi: IV (2024-2025)

Semestr: VIII(yaz)

Tədris yükü: Cəmi: 150 saat. Auditoriyadan kənar 90 saat. Auditoriya saatı 45 saat.
(Müh. 30 saat, lab. 15 saat)

Tədris forması : Əyani

Tədris dili : Azərbaycan dili

AKTS Üzrə kredit: 5 kredit

Auditoriya N: 221

Saat : 1 gün 4-5-ci saat müh. (alt, üst həftə), 4 gün 5-ci saat lab.(alt, üst həftə);

II. Müellim haqqında məlumat:

Adı, soyadı, elmi dərəcəsi və elmi adı : b/m. Hüseynov Tahir Talib oğlu.

Məsləhət günləri və saatı: 1-ci gün 14:00

Kafedranın ünvanı : Lenkeran ş., Fizuki küç., 170-a

E-mail ünvanı : huseynovtahir1967@gmail.com

III. Təsviyyə olunan dərslik, dərs və vesaitli metodik vesaitler:

1. Hacıyev H.M. "Klinik diaqnostika". Maarif nəşriyyatı. Bakı, 1985.
2. Nəsibov F.K. "Heyvanların daxili xəstəliklərin klinik diaqnostikası". Bakı, 2010.
3. Kurdsko A.P., Volkov A.A. "Kliničeskaya diaqnostika vnuçennix bolezney jivotnix". 2019. və başqaları.

IV. Prerekvizitlər: Fənnin tədrisi üçün öncədən prerekvizit fənn yoxdur

V. Korekvizitlər: Bu fənnin tədrisi ilə eyni vaxta başqa fənlərin də tədris olunmasına zərurət yoxdur

VI. Fənnin təsviri və məqsədi: Klinik diaqnostika – Klinik diaqnostika baytarlığın mühüm bölməsi olub, xəstənin vəziyyətini, onun müayinə olunması üçün müayinə metodlarının ardıcılıqla tətbiqini və diaqnoz qoymağı öyrədir. Diaqnostika, anatomiya, fiziologiya, biokimya, ekologiya və digər bioloji və ictimai-siyasi fənlərin məlumatlarına əsaslanır.

Klinik diaqnostika – Klinik laborator və instrumental müayinə metodlarını heyvanlara tətbiq etməyi, onlardasimptom, sindrom və müayinələri mənimsəyərək xəstəyə diaqnoz qoymağı mənimseməkde böyük əhəmiyyətə malikdir. Kütləvi xəstəliklərin diaqnostikasında tələbələri heyvanların populyasiyasında ekoloji şəraitin qiymətləndirilməsi üçün müayinə metodlarını öyrədir. Baytar həkim klinik diaqnostikasından: xəstənin müayinə metodlarının planını, gizli proseslərin müəyyən olunma yollarını, orqanların fizioloji xüsusiyyətlərin, xəstəlik prosesinin aydınlaşdırma metodologiyasını patoloji materialın götürülməsini, konservləşdirib laboratoriyaşa göndərilməsini, qan alma texnikasını onu müayinə etməyə, heyvanla işləyərkən texni

təhlükəsizliyi, xəstədən aldığımız məlumatları toplayıb, simtom və sindromları qiymətləndirərək, diaqnoz qoymağı bacarmalıdır.

VII.Davamiyyətə verilən tələblər: Fənn üzrə semestr ərzində buraxılmış dərs saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024- cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

VIII.Qiymətləndirmə:Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılardır aiddir: 20 bal seminar və laboratoriya dəslərində fəaliyyətinə görə və 30 bal kollokviumların nəticələrinə görə. İmtahanda qazanılan balların maksimum miqdarı 50-dir. Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024- cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzərə alınır.

İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir.

Qiymət meyarları aşağıdakılardır:

- 10 bal-tələbə keçilmiş materialı dərindən başa düşür,cavabı dəqiq və hərtərəflidir,
- 9 bal-tələbə keçilmiş materialı tam başa düşür,cavabı dəqiqdir və mövzunun mətnini tam aça bilir.
- 8 bal-tələbə cavabında ümumi xarakterli bəzi qusurlara yol verir.
- 7 bal-tələbə keçilmiş materialı başa düşür,lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir.
- 6 bal-tələbənin cavabı əsasən düzgündür.
- 5 bal-tələbənin cavabında çatışmazlıqlar var,mövzunu tam əhatə edə bilmir.
- 4 bal-tələbənin cavabı qismən doğrudur,lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir.
- 3 bal-tələbənin mövzudan xəbəri var,lakin fikrini əsaslandırma bilmir.
- 1-2 bal-tələbənin mövzudan qismən xəbəri var.
- 0 bal-suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır.Əks təqdirdə tələbənin imtahan göstəriciləri semestr ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur. **Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında).**

91-100 bal-əla (A)

81-90 bal-çox yaxşı(B)

71-80 bal-yaxşı(C)

61-70 bal-kafi(D)

51-60 bal-qənaətbəxş(E)

51-baldan aşağı qeyri-kafi(F)

IX.Davranış qaydalarının pozulması: Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görüləcək.

X.Təqvim mövzu planı: Mühazirə-30 saat, laboratoriya -15 saat. Cəmi 45- saat

No	Mühazirə mövzuların məzmunu	Müh.	Tarix
1	2	3	5
1.	<p>Mövzu 1:Klinik diaqnostika fənninə giriş və onun tarixi.</p> <p>Plan:</p> <p>Klinik diaqnostika haqqında anlayış, onun məqsədi, vəzifələri, başqa fənlərlə əlaqəsi.</p> <p>Klinik diaqnostikanın inkişafında vətən və xarici ölkə alımlarının rolü.</p> <p>Respublika heyvandarlığının inkişaf etdirilməsi haqqında qərarlar, baytarlıq xidməti və baytar mütəxəssislərinin vəzifələri.</p> <p>Mənbə:1,2,3</p>	2	

2.	<p>Mövzu 2 : Kənd təsərrüfatı heyvanlarının dispanserləşdirilməsi.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Kənd təsərrüfatı heyvanlarının diaqnozu. 2. Kənd təsərrüfatı heyvanlarının proqnozu. 3. Kənd təsərrüfatı heyvanlarının xəstəlik tarixi. <p>Mənbə: 1,2,3</p>	2
3.	<p>Mövzu 3:Kənd təsərrüfatı heyvanlarının müayinə üsulları.</p> <p>Plan :</p> <ol style="list-style-type: none"> 1. Kənd təsərrüfatı heyvanlarının ümumi müayinə üsulları. 2. Kənd təsərrüfatı heyvanlarının əlavə müayinə üsulları. <p>Mənbə: 2,4,6</p>	2
4.	<p>Mövzu 4:Heyvanın ümumi müayinəsi.</p> <p>Plan :</p> <ol style="list-style-type: none"> 1. Dərinin müayinəsi, limfa düyünlərinin müayinəsi. 2. Selikli qışaların müayinəsi, bədən temperaturunun ölçüləməsi-termometriya. 3. Qızdırma. Hipotermiya. <p>Mənbə: 2,4,6</p>	2
5.	<p>Mövzu 5 :Xüsusi diaqnostika. Ümumi məlumat ürək-damar sisteminin müayinəsi.</p> <p>Plan :</p> <ol style="list-style-type: none"> 1. Ürəyin müayinə metodları və onların ürək-damar sistemi xəstəliklərinin müəyyən olunmasına əhəmiyyəti. 2. Ürəyin topoqrafiyası, ürək sahəsinin inspeksiyası və palpasiyası. Ürək vurğusu və onun dəyişiklikləri. 3. Ürəyin perkusiyası, onun auskultasiyası. Ürək tonları və onların dəyişiklikləri. 4. Küylər və onların təsnifikasi. Elektrokardioqrafiya və onların əhəmiyyəti. <p>Mənbə: 3,4,7</p>	2
6.	<p>Mövzu 6:Damarların müayinəsi. (ümumi məlumat).</p> <p>Plan :</p> <ol style="list-style-type: none"> 1. Ətraf venaların müayinəsi və müxtəlif vena nəbzləri. 2. Ürəyin aritmiasının təsnifikasi və onların diaqnostikası. 3. Ürək-damar sisteminin funksional müayinə metodları. 4. Ürək-damar sisteminin çatışmamazlıqlarının sindromları. <p>Mənbə:</p>	2
7.	<p>Mövzu 7:Tənəffüs sistemi. Ümumi məlumat.</p> <p>Plan :</p> <ol style="list-style-type: none"> 1. Tənəffüs üzvlərinin müayinəsi və onun tənəffüs sistemi xəstəliklərin müəyyən olunmasına əhəmiyyəti. 2. Yuxarı tənəffüs yollarının müayinəsi – öskürək və onun xassələri. <p>Mənbə: 1,2,3</p>	2
8.	<p>Mövzu 8:Ağciyər və plevranın müayinəsi.</p> <p>Plan :</p> <ol style="list-style-type: none"> 1. Ağciyər və plevranın xəstəlikləri zamanı perkusiya səsi və onun ağciyərvə plevra xəstəliklərində dəyişməsi. 2. Ağciyərin arxa sərhəddinin təyini, ağciyərin auskultasiyası. 3. Pnevmoqrafiya, Torakosentez,Tənəffüssisteminin funksional metodları. <p>Mənbə:3,4,5</p>	2

9.	<p>Mövzu 9:Həqiqi və ya fizioloji tənəffüs səsləri.</p> <p>Plan :</p> <ol style="list-style-type: none"> 1. Həqiqi və ya fizioloji tənəffüs səsləri. 2. Patoloji tənəffüs səsləri. 3. Döş qəfəsinin sınaq müayinəsinin olunması. <p>Mənbə: 1,2,3</p>	2	
10	<p>Mövzu 10:Həzmorganlarının müayinəsi.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Həzm orqanlarının müayinəsi.(Ümumi məlumat). Yem və su qəbulunun müayinəsi. 2. Həzm aparatının yuxarı hissəsinin müayinəsi, ağızın müayinəsi, tüpürçək vəzilərinin və udlağın müayinəsi. 3. Quşlarda həzm sisteminin müayinəsi. <p>Mənbə: 3,4,5</p>	2	
11.	<p>Mövzu 11:Mədə və bağırsaqların müayinəsi.:</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Gövşəyən heyvanlarda mədə önlüklerinin və şirdanın müayinəsi. 2. Defekasiya və onun pozğunluqları, kalın müayinəsi. 3. Atlarda mədənin müayinəsi <p>Mənbə:4,5,6</p>	2	
12.	<p>Mövzu 12: Bağırsaqların müayinəsi.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Bağırsaqların müayinəsi. Rektal müayinə. 2. Atlarda sancılar. <p>Mənbə:</p>	2	
13.	<p>Mövzu 13:Qaraciyərin müayinəsi.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Qaraciyərin müayinəsi. Qaraciyər xəstəliklərin sindromları. 2. Qaraciyərin müayinə metodları. 3. Dalağın müayinəsi. <p>Mənbə:4,5,7</p>	2	
14	<p>Mövzu 14: Sidik sisteminin müayinəsi.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Ümumi məlumat. Böyrəklərin funksional müayinə metodları. 2. Sidikayırma, sidik buraxma aktı və onların pozğunluqları. 3. Böyrəklərin sidik axarlarının və uretranın müayinəsi. 4. Sidiyin müayinəsi və onların xəstəliklərin müəyyən olunmasında klinik əhəmiyyəti. 5. Cinsiyyət orqanlarının müayinəsi <p>Mənbə:5,6,7</p>	2	
15	<p>Mövzu 21:Sinir sisteminin müayinəsi.</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Sinir sisteminin müayinəsi. Ümumi məlumat. Heyvanların davranışının pozulması. 2. Qeyri-iradi hərəkətlər və məcburi vəziyyətlər. 3. Kəllənin və onurğa sütununun müayinəsi. 4. Hiss orqanlarının müayinəsi. <p>Mənbə:2,3,4</p>	2	
	Cəml:	30 s.	

Nº	Keçirilən laboratoriya işlərinin mövzuları	Lab.	Tarix
1	2	3	4
1	Mövzu 1: Kənd təsərrüfatı heyvanlarının dispanserləşdirilməsi. Mənbə: [Mühazirə materialları, 1,2,3, 4]	2	
2	Mövzu 2: Kənd təsərrüfatı heyvanlarının müayinə üsulları. Mənbə: [Mühazirə materialları, 1,2,3, 4]	2	
3	Mövzu 3: Xüsusi diaqnostika. Ümumi məlumat ürək-damar sisteminin müayinəsi. Mənbə: [Mühazirə materialları, 1,2,3, 4]	2	
4	Mövzu 4: Damarların müayinəsi. (Ümumi məlumat). Mənbə: [Mühazirə materialları, 1,2,3, 4]	2	
5	Mövzu 5: Ağciyər və plevranın müayinəsi. Mənbə: [Mühazirə materialları, 1,2,3, 4]	2	
6	Mövzu 6: Həzmorganlarının müayinəsi. Mənbə: [Mühazirə materialları, 1,2,3, 4]	2	
7	Mövzu 7: Mədə və bağlırsaqların müayinəsi.: Mənbə: [Mühazirə materialları, 1,2,3, 4]	2	
8	Mövzu 8: Qaraciyərin müayinəsi. Mənbə: [Mühazirə materialları, 1,2,3, 4]	1	
		Cəmi:	15 s.

XI. Fənn üzrə tələblər: Bu fəndə xəstəlik prosesinin araşdırılması, qeydə alınması, simptom və sindromlar, diaqnoz, onun növləri; ümumi müayinə üsulları, baxış, palpasiya, perkusiya, auskultasiya, termometriya, xüsusi müayinə üsulları, kliniki müayinə sxemi, kliniki sənədləşdirmə, ürək-damar, tənəffüs, həzm, sidik-cinsiyət və sinir sisteminin müayinəsi, maddələr mübadiləsi pozuntularının diaqnostikası, dispanserizasiya məsələləri öyrənilir.

XII. Fənn üzrə təlimin nəticələri:

FTN 1. Heyvanları muayinə edən zaman onlarla rəftar və işləmə qaydalarını, heyvanlarla rəftar etməyi öyrənməli, heyvanları yayındırma və təsbit etmə(fiksasiya) üsullarına yiyələnməli, heyvanların ümumi (inspeksiya, palpasiya perkussiya, auskultasiya və termometriya və xüsusi muayinə usullarını mənimsəməli.

FTN 2. Heyvanın qeydə alınması, anamnez məlumatlarının (həyat və xəstəlik anamnesi) toplanması. Xəstənin mualicə sxemi əsasında muayinəsinin aparılmasını bacarmalı.

FTN 3. Ürək-damar və həzm sistemlərinin muayinəsinin aparılmasını bacarmalı, orqanların topoqrafiyası, muayinə usulları, muayinədən alınan nəticələrin təhlilini öyrənməli.

FTN 4. Tənəffüs və sidikifrazat orqanlarının muayinə usullarının aparılmasını mənimsəməli, orqanların yerləşməsini (topoqrafiyasını) bilməli, muayinədən alınan nəticələri təhlil edə bilməsi.

FTN 5. Qan sisteminin muayinəsini bacarmalı, qan alma və müəyyən diaqnozu aydınlaşdırmaq məqsədilə müxtəlif analizlərin aparılmasını bacarmalı, alınan nəticələr XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:

XIV. I. Kollekvium sualları:

1. Klinik diaqnostika haqqında anlayış, onun məqsədi, vəzifələri, başqa fənlərlə əlaqəsi.
2. Klinik diaqnostikanın inkişafında vətən və xarici ölkə alımlarının rolu.

3. Respublika heyvandarlığının inkişaf etdirilmesi haqqında qərarlar, baytarlıq xidməti ve baytar mütəxəssislərinin vəzifəleri.
4. Kənd təsərrüfatı heyvanlarının diaqnozu.
5. Kənd təsərrüfatı heyvanlarının proqnozu.
6. Kənd təsərrüfatı heyvanlarının xəstəlik tarixi.
7. Kənd təsərrüfatı heyvanlarının ümumi müayinə üsulları.
8. Kənd təsərrüfatı heyvanlarının əlavə müayinə üsulları.
9. Dərinin müayinəsi, limfa düyünlərinin müayinəsi.
10. Selikli qışaların müayinəsi, bədən temperaturunun ölçülməsi-termometriya.

II. Kollekvium sualları:

1. Ətraf venaların müayinəsi ve müxtəlif vena nəbzləri.
2. Ürəyin aritmiyasının təsnifikasi və onların diaqnostikası.
3. Ürək-damar sisteminin funksional müayinə metodları.
4. Ürək-damar sisteminin çatışmamazlıqlarının sindromları.
5. Tənəffüs üzvlərinin müayinəsi və onun tənəffüs sistemi xəstəliklərin müəyyən olunmasına əhəmiyyəti.
6. Yuxarı tənəffüs yollarının müayinəsi – öskürek və onun xassələri.
7. Ağciyər və plevranın xəstəlikləri zamanı perkusiya səsi və onun ağciyərvə plevra xəstəliklərində dəyişməsi.
8. Ağciyərin arxa sərhəddinin təyini, ağciyərin auskultasiyası.
9. Pnevmoqrafiya, Torakosentez, Tənəffüssisteminin funksional metodları.
10. Həqiqi və ya fizioloji tənəffüs səsləri.

XV. İmtahan sualları:

1. Klinik diaqnostika haqqında anlayış, onun məqsədi, vəzifələri, başqa fənlərlə əlaqəsi.
2. Klinik diaqnostikanın inkişafında vətən və xarici ölkə alimlərinin rolü.
3. Respublika heyvandarlığının inkişaf etdirilmesi haqqında qərarlar, baytarlıq xidməti və baytar mütəxəssislərinin vəzifəleri.
4. Kənd təsərrüfatı heyvanlarının diaqnozu.
5. Kənd təsərrüfatı heyvanlarının proqnozu.
6. Kənd təsərrüfatı heyvanlarının xəstəlik tarixi.
7. Kənd təsərrüfatı heyvanlarının ümumi müayinə üsulları.
8. Kənd təsərrüfatı heyvanlarının əlavə müayinə üsulları.
9. Dərinin müayinəsi, limfa düyünlərinin müayinəsi.
10. Selikli qışaların müayinəsi, bədən temperaturunun ölçülməsi-termometriya.
11. Qızdırma. Hipotermiya.
12. Ürəyin müayinə metodları və onların ürək-damar sistemi xəstəliklərinin müəyyən olunmasına əhəmiyyəti.
13. Ürəyin topoqrafiyası, ürək sahəsinin inspeksiyası və palpasiyası. Ürək vurğusu və onun dəyişiklikləri.
14. Ürəyin perkusiyası, onun auskultasiyası. Ürək tonları və onların dəyişiklikləri.
15. Küylər və onların təsnifikasi. Elektrokardioqrafiya və onların əhəmiyyəti.
16. Ətraf venaların müayinəsi və müxtəlif vena nəbzləri.
17. Ürəyin aritmiyasının təsnifikasi və onların diaqnostikası.
18. Ürək-damar sisteminin funksional müayinə metodları.

19. Ürək-damar sisteminin çatışmamazlıqlarının sindromları.
20. Tənəffüs üzvlərinin müayinəsi və onun tənəffüs sistemi xəstəliklərin müəyyən olunmasında əhəmiyyəti.
21. Yuxarı tənəffüs yollarının müayinəsi – öskürək və onun xassələri.
22. Ağciyər və plevranın xəstəlikləri zamanı perkusiya səsi və onun ağciyər və plevra xəstəliklərində dəyişməsi.
23. Ağciyərin arxa sərhəddinin təyini, ağciyərin auskultasiyası.
24. Pnevmoqrafiya, Torakosentez, Tənəffüs sisteminin funksional metodları.
25. Həqiqi və ya fizioloji tənəffüs səsleri.
26. Patoloji tənəffüs səsleri.
27. Döş qəfəsinin sınaq müayinəsinin olunması.
28. Həzm orqanlarının müayinəsi.(Ümumi məlumat). Yem və su qəbulunun müayinəsi.
29. Həzm aparatının yuxarı hissəsinin müayinəsi, ağızın müayinəsi, tüpürcək vəzilərinin və udlağın müayinəsi.
30. Quşlarda həzm sisteminin müayinəsi.
31. Gövşəyən heyvanlarda mədə önlüklerinin və şirdanın müayinəsi.
32. Defekasiya və onun pozğunluqları, kalın müayinəsi.
33. Atlarda mədənin müayinəsi
34. Bağırsaqların müayinəsi. Rektal müayinə.
35. Atlarda sancılar.
36. Qaraciyərin müayinəsi. Qaraciyər xəstəliklərin sindromları.
37. Qaraciyərin müayinə metodları.
38. Dalağın müayinəsi.
39. Ümumi məlumat. Böyrəklərin funksional müayinə metodları.
40. Sidikayırmə, sidik buraxma aktı və onların pozğunluqları.
41. Böyrəklərin sidik axarlarının və uretranın müayinəsi.
42. Cinsiyyət orqanlarının müayinəsi
43. Qeyri-iradi hərəketlər və məcburi vəziyyətlər.
44. Kəllənin və onurğa sütununun müayinəsi.
45. Hiss orqanlarının müayinəsi.

Sillabus – : 050704 "Baytarlıq təbabəti" ixtisası (programları) üzrə tədris planı və fənn programı əsasında tərtib edilmişdir. Sillabus "Baytarlıq və zoomühəndislik elmləri" kafedrasında müzakirə edilərək (14 fevral 2025-ci il 12 sayılı protokol) təsdiq olunmuşdur.

Fənn müəllimi:  b/m.T.T.Hüseynov

Kafedra müdürü:  dos.R.M.Billalov